

www.  
dost.  
gov.  
az



# Əmək yarmarkalarının təşkil edilməsi və əmək birjası vasitəsilə məşğulluq xidmətlərinin göstərilməsi

Ümumi yarmarkalar

Mini yarmarkalar

İxtisaslaşmış yarmarkalar

Əmək birjaları

 **142**  
ÇAĞRI MƏRKƏZİ



**DOST**  
DAYANIQLI VƏ OPERATİV  
SOSIAL TƏMİNAT AGENTLİYİ

## **Əmək birjaları və əmək yarmarkaları hansı məqsədlərlə təşkil edilir?**

Əmək bazarında mövcud olan tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin məşğulluğunun təmin olunması;

İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi;

Aktiv məşğulluq tədbirlərinə cəlb olunması;

İşəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

## **Əmək yarmarkası dedikdə nə başa düşülür?**

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumları və ya "DOST" mərkəzləri tərəfindən işaxtaran və işsiz şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir.

## **Əmək birjası nədir?**

Hüquqi və ya fiziki şəxslərdən daxil olan sifarişlər əsasında işsiz və

işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Agentliyin yerli qurumları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilən xidmətdir.

## **Əmək yarmarkaları hansı məqsədlə təşkil olunur?**

İşəgötürənlər tərəfindən kadr seçiminə imkanının yaradılması;

İşaxtaran və işsiz şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdim etmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.

## **Əmək yarmarkalarının hansı təşkili formaları vardır?**

İqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar ;

Ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar ;

Əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

## **Əmək yarmarkalarının təşkil edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət**

## **Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərinin ilkin işi nədən ibarətdir?**

Yarmarkaların təşkil edilməsi üçün Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

## **Əmək yarmarkalarının təşkili qrafiki hansı qurum tərəfindən həyata keçirilir?**

Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə yarmarkanının təşkili qrafiki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilir.

## **Əmək yarmarkaları hansı müddətə təşkil edilir?**

Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin ayda bir dəfədən az olmayaraq təşkil olunur.

## **Əmək yarmarkalarının fəaliyyət planı nə zaman hazırlanır?**

Agentlik tərəfindən yarmarkanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq fəaliyyət planı hazırlanır və təsdiq edilir.

## **Fəaliyyət planında hansı məlumatlar öz əksini tapır?**

Yarmarkanın yeri, tarixi və vaxtı;

Yarmarkada iştirak edəcək işəxtaran və işsiz şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;

Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;

Yarmarkada təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;

Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.

## **Əmək yarmarkalarının təşkili barəsində məlumatı vətəndaşlar necə əldə edə bilirlər?**

Yarmarkaların təşkili barəsində məlumatlar Nazirliyin rəsmi internet sahifəsində, Məşğulluq Alt Sistemində (MAS-da) işəxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

## **Əmək birjasının fəaliyyəti nəticəsində müraciət edənlərin məşğulluğu hansı formada təmin olunur?**

Birja Sifarişçinin (birjaya sifariş verən hüquqi və ya fiziki şəxslər) müraciəti əsasında işəxtaran və işsiz şəxsləri

birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.

## **Kimlər Birjada iştirak edə bilərlər?**

İşaxtaran və işsiz kimi qeydiyyatda alınmış şəxs Birjada qeydiyyatda alınmaq hüququna malikdir.

## **Birjada qeydiyyatda alınmaq istəyən işaxtaran və işsiz şəxs nə etməlidir?**

Bunun üçün həmin şəxs “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da “Müraciət-Ərizə” (Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq) formasının doldurulmalıdır.

## **Birja tərəfindən sifarişlər necə qəbul edilir ?**

Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən MAS-da Qaydanın 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə, birbaşa Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur.

## **Birja sifarişi telefon vasitəsilə qəbul olunduqda necə qeydə alınır ?**

Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən MAS-a daxil edilir.

## **Sifarişçi ilə işaxtaran və ya işsiz şəxs arasında münasibətlər necə tənzimlənir?**

Tərəflər arasında münasibətlər bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.

## **Bunları bilmək lazımdır:**

Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

Peşə seçiminə istiqamətləndirilir;

Peşə hazırlığına cəlb edilir;

Haqqı ödənilən ictimai işlərə cəlb edilir;

İş yerlərinə göndəriş verilir.

Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir.

 +99412 5255026, +99412 5255027

 Bakı şəh., İsmayıl Qutqasınlı küç., 86

 [www.dost.gov.az](http://www.dost.gov.az)